

Onun qələmə aldığı hekayələr, əmək qəhrəmanları haqqında oçerkələr, irihəcmli pyeslər və romanlar yeni üslub və forması ilə dramaturgiyamızda özünəməxsusluq qazanmışdır. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbi mühitinin ayrıca bir səhifəsini təşkil etdiyi kimi, teatr sahəsində də mühüm rol oynamışdır. Onun 1964-cü ildə yazdığı "Sən həmişə mənimləsən" pyesi lirik-psixoloji dramın əsasını qoymuşdur. Sonrakı illərdə dramaturq "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan" və bir-birindən maraqlı pyeslər yazmışdır. Bu əsərlər dramaturgiyamızı zənginləşdirməklə yanaşı, teatr sənətində yeni bir mərhələ formalaşdırılmış və bununla da İlyas Əfəndiyev teatr məktəbinin əsası qoyulmuşdur.

"Kənddən məktublar" hekayələrinin işığında "Dağlar arxasında üç dost" və "Sarıköynəklə Valehin nağılı" ni sevgi dastanına çevirən yazıçı "Mahni dağlarda qaldı"nın davamında "Sevgililərin cəhənnəmdə vüsali" "Bizim qəribə taleyimiz"dir deyirdi. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında sevgi dastanının müəllifi kimi bir-birindən möhtəşəm əsərlər yaratmaqla yanaşı, tarixi qəhrəmanları da teatr səhnəsinə gətirmişdir. Nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureati, "Şöhrət" ordenli, Xalq yazıçısı "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar və qızı" kimi tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqiliyi uğrunda apardığı mübarizənin, milli birliyin bədii təcəssümünü canlandırmışdır. Yazıçının 20-dən artıq pyesi Akademik Milli Dram Teatrında tamaşaşa qoyulmuşdur. Kinemotoqrafiya sahəsində də uğurlu nəticələr əldə etmiş, onun "Körpüsalanlar", "Bizi dağlarda axtarın", "Atayevlər ailəsi", "Gözle məni", "Bircəciyim", "Sən həmişə mənimləsən", "Bizim qəribə taleyimiz" və digər əsərləri əsasında filmlər çəkilmişdir.

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 26-da keçmiş Qaryagin, indiki Füzuli rayonunda dünyaya gəlmış, dövrünün tanınmış tacir ailəsində boyabaşa çatmışdır. Atası Məhəmməd kişi ruhani nəslinə mənsub idi. Zəmanəsinin çox hörmətli və nüfuzlu insanları olan bu nəslin taleyində sərt sovet rejiminin səmmü küləyi yan keçməmiş, ötən əsrin otuzuncu illərində ciddi təqiblərə məruz qalaraq bütün vədövlətləri, mülkləri əllerindən alınmışdır. Ailənin bəzi üzvləri "xalq düşməni" damğası vurularaq gülələnmiş, bir qismi isə sürgün edilmişdir. Var-dövləti əllərindən alınan bu insanlara hətta mağazadan ərzaq, geyim əşyaları almaq belə qadağan edilmişdir. Lakin yaxşılıq, yaxşı əməllər zamanın girdabında itmədiyi üçün belə çətin günlərdə xeyirxah insanlar gizli yollarla onlara köməklik göstərmiş, əl tutmuşlar. Böyük sınaqlardan keçən, doqquz nəfərdən ibarət olan Əfəndiyevlər ailəsi yalnız bir otaqda məskun-

Onun əsərləri dramaturgiyamıza yeni nəfəs gətirdi



laşmışdı. Atası Məhəmməd kişi əzab-əziyyətə, qoyulan qadağalarara tab gətirmir, ağır xəstəliyə tutularaq 50 yaşında vəfat edir.

Hər il yay aylarında Məhəmməd kişinin ailəsi Şuşaya köçdüyü üçün orada yaşadığı dövr yazıçı İlyas Əfəndiyevin həyatında böyük əhəmiyyət kəsb etmiş, yaradıcılığında Şuşa və Qarabağ mövzusu mühüm rol oynamışdır. Ədəbiyyata maraqlı göstərməsində isə anası Bilqeyis xanımın böyük əməyi olmuşdur. Atasının vəfatından sonra anası İlyasa həm atalıq, həm də müəllimlik etmiş, püxtələşməsində, elm, savad almاسında əvəzsiz rol oynamışdır. Mütləiçi çox sevən anasından eşitdiyi nağıl və rəvayətlərin mövzusu balaca İlyasın gələcək yaradıcılığının təkanverici qüvvəsi olmuşdur. Kiçik yaşlarından zəhmətə alışmış yazıçı yazıb-oxumağa böyük maraqlı göstərmışdır. 1921-ci ildə birinci sınıf gedən İlyas Əfəndiyev 1930-cu ildə Pedaqoji İnstytutunun ədəbiyyat şöbəsinə daxil olsa da, onun burada təhsil almasına qadağa qoyulur, "kulak" övladı olduğu üçün institutdan uzaqlaşdırılır. Ancaq dörd il sonra, 1938-ci ildə Azərbaycan Pedaqoji İnstytutunun coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirərək rayona qayıdır müəllimliyini davam etdirir. Yazıçı təhsil al-

təb və ətrafında olan insanlar, müəllimlər, "Qızıl Araz" adlı rayon qəzeti və Füzulidə fəaliyyət göstərən xalq teatrının onun yaradıcılığında rolu böyükdür. Orta məktəbi müvəffəqiyyətlə bitirən İlyas Əfəndiyev bir müddət Böyük Bəhmənli kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. Qarayagında olduğu müddətdə yerli teatrla tanışlığı onun dramaturq kimi formalaşmasında böyük rol oynamışdır. Sonralar yazıçı bu haqda yazırı: "Mən də ora tez-tez gedir və böyük maraqla akt-yorların oyunlarına tamaşa edirdim".

Xalq Maarif Komissarlığı tərəfindən Nuxa şəhərindəki orta məktəbə tədris hissə müdürü göndərilən İlyas Əfəndiyev burada bir il işlədikdən sonra ali təhsil almaq üçün Bakıya yola düşür. 1934-cü ildə Azərbaycan Pedaqoji İnstytutunun ədəbiyyat şöbəsinə daxil olsa da, onun burada təhsil almasına qadağa qoyulur, "kulak" övladı olduğu üçün institutdan uzaqlaşdırılır. Ancaq dörd il sonra, 1938-ci ildə Azərbaycan Pedaqoji İnstytutunun coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirərək rayona qayıdır müəllimliyini davam etdirir. Yazıçı təhsil al-



dığı illərdə Bəkir Çobanza-də, Əli Sultanlı və digər nüfuzlu müəllimlərlə tanış olur və bu mühit yazıçının yaradıcılığına müsbət təsir göstərir. 1930-cu illərin sonlarında ədəbiyyata gələn İlyas Əfəndiyevin qələmə aldığı "Kənddən məktublar" hekayələri qısa müddət ərzində özü-nə böyük oxucu kütləsi toplayır. Respublikanın müxtəlif mətbu orqanlarında bir sıra məqale, oçerk və hekayələri dərc olunur. Lakin onun "Yeni yol" qəzetində çap olunan "Buruqlar arasında" adlı ilk oçerki, "Ba-taqlıq saldatları" kinofilminə yazdığı ilk resenziyası, "Namuslu fəhlələrin sırasını çıxaltmalı" kimi əsərləri yazıçının tanınmasında müstəsna rol oynayır. Adı kənd müəlliminin qələmə aldığı hekayələr Bakıda, Yazıçılar İttifaqında çox bəyənilir. Beləliklə, İlyas Əfəndiyevin "Kənddən məktublar" adlı ilk kitabı işq üzü görür.

İlyas Əfəndiyevin tarixi və məhəbbət mövzusunda yazdığı əsərləri teatr səhnələrində dəfələrlə oynanılmışdır. Dramaturqun Mehdi Hüseynlə birlikdə yazdığı "İntizar" pyesi Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş və böyük uğur qazanmışdır. Yazıçının "Atayevlər ailəsi" əsəri uğurlu olduğu qədər də tərbiyəvi əhəmiyyətə malikdir. "Söyüdü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriye baxma, qoca", "Üçatılan" kimi povest və romanları ona böyük oxucu məhəbbəti qazandırılmışdır.

Azərbaycan teatr səhnəsinə yəni rəng, yeni ab-hava gətirən yazıçının əsərləri ilk gündən onu şöhrətin zirvəsinə ucaltdığı kimi, həm də teatr səhnəmizdə "İlyas Əfəndiyev teatri" yaratmış oldu. İ.Əfəndiyevin əsərləri təkcə Azərbaycan deyil, qardaş Türk-yənin teatr səhnəsində sevə-sevə oynanılmış və böyük şöhrət qazanmışdır. Yazıçı deyirdi: "Dünyada böyük ədəbiyyatlar da, böyük sənətkarlar da çoxdur. Lakin hər bir həqiqi sənətkarı yaşıdan, birinci növbədə onun əsərləri və xalqıdır".

Görkəmli yazıçı 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.